



MÜSTƏQİL AUDİTORUN HESABATI

“MST Engineering Services” MMC-nin təsisçilərinə

Müsbət rəy

1. Mən, “MST Engineering Services” MMC-nin 31 dekabr 2021-ci il tarixinə təqdim edilən əmlak və maliyyə vəziyyətini dəyər ifadəsində əks etdirən balans, maliyyə nəticələri və onların istifadəsi haqqında hesabat, müəssisə balansına əlavədən ibarət hərəkəti hesabatından, eləcə də əsas uçot prinsiplərinin xülasəsindən və olan maliyyə hesabatlarının auditini aparmışam.

Audit yoxlamasına 07.06.2022-ci il tarixdə başlandı və audit 10.06.2022-ci il tarixdə başa çatdı.

Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları cəmiyyətin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini 29.06.2004-cü il tarixli Azərbaycan Respublikası “Mühasibat uçotu” haqqında Qanununa və “Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına” uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirilir.

Rəy üçün əsaslar

2. Mən auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışam. Bu Standartlar üzrə mənim məsuliyyətim əlavə olaraq hesabatımın “Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mən maliyyə hesabatlarının auditinə aid olan etik normalar Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məclləsinin” (IESBA məclləsi) tələblərinə uyğun olaraq müəssisədən asılı deyiləm və mən digər etik öhdəliklərimi bu və IESBA məclləsinin tələblərinə uyğun yerinə yetirmişəm.

Mən hesab edirəm ki, əldə etdiyim auditor sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas audit məsələləri

3. Əsas audit məsələləri mənim peşəkar mühakiməmə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditini baxımından və maliyyə hesabatlarına dair rəyimin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və mən bu məsələlərə dair ayrılıqda rəy vermirəm.

Maliyyə hesabatlarına görə rəhbərliyin və müəssisənin idarə edilməsinə cavabdeh olan şəxslərin məsuliyyəti

4. Rəhbərlik maliyyə hesabatlarının “Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına” uyğun olaraq hazırlanmasına və rəhbərliyin fikrincə, dələduzluq və səhvlər nəticəsində əhəmiyyətli təhrif olunması maliyyə hesabatlarının hazırlanmasına imkan verən daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda rəhbərlik müəssisəni ləğv etmək və ya işini dayandırmaq niyyətində olduqda, yaxud bunu etmədikdə başqa münasib alternativ olduğu halda, rəhbərlik müəssisəni fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsrəflər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

5. Mənim məqsədim təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimə daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu olaraq, istifadəçilərin belə təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə etiməli olduğu halda əhəmiyyətli hesab edilir.

Sərbəst auditor

Bəşirov Şərif Miri oğlu

Bakı şəhəri, Azərbaycan Respublikası, 10.06.2022-ci il.



AUDİTOR AKTI.

10.06.2022-ci il.

Bakı şəhəri.

Mən, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən 15.12.2021-ci il tarixində verilmiş №-074 sayılı İCAZƏ əsasında fəaliyyət göstərən, sərbəst auditor Bəşirov Şərif Miri oğlu "MST Engineering Services" MMC ilə bağlanmış 07.06.2022-ci il tarixli, 074/35 sayılı müqaviləyə əsasən cəmiyyətin maliyyə hesabatlarının auditi apardım.

Audit yoxlaması auditə təqdim etdilmiş mühasibat sənədləri əsasında olmaqla cəmiyyətin baş mühasibi Mahmudov Anar Məhəmməd nəbi oğlunun iştirakı ilə aparılmışdır.

Auditə təqdim olunmuş sənədlərin düzgünlüyünə sifarişçi-təsərrüfat subyekti məsuliyyət daşıyır.

Audit 01.01.2021-ci il tarixdən 01.01.2022-ci il tarixə kimi olan dövrü əhatə edir.

Audit 07.06.2022-ci il tarixdə başlayıb 10.06.2022-ci il tarixdə başa çatdı.

Auditin əhatə etdiyi müddət ərzində cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə aşağıdakı şəxslər cavabdeh olmuşlar:

MMC-nin direktor: Hüseynzadə Əli Qabil oğlu.

Baş mühasibi : Mahmudov Anar Məhəmməd nəbi oğlu.

Hüquqi ünvanı : Bakı şəhəri, Səbail r-nu, Tofiq Məmmədov ev 16, mənz.-41..

2. Əvvəlki dövrün auditi barədə.

Cəmiyyətin əvvəlki dövründə audit yoxlaması Sərbəst auditor Ş.M.Bəşirov tərəfindən aparılmışdır. Aparılmış audit zamanı qeyd edilən təkliflərə əsasən əməl olunmuşdur.

3. Hüquqi əsasları və nizamnamə kapitalının formalaşdırılmasının auditi.

Cəmiyyət 25.01.2011-ci il tarixdə Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 1701170431 sayılı VÖEN-si almışdır.

Cəmiyyətin nizamnamə kapitalı 100,00 manat olmaqla vaxtında və tam şəkildə formalaşdırılmışdır.

4. Pul vəsaitləri, bank və kassa əməliyyatlarının auditi.

4.1.Kassada aparılan əməliyyatların auditi:

Kassada aparılan əməliyyatlar audit olunarkən kassanın hərəkətini aşağıdakı kimi müəyyən etdik:

01.01.2021-ci il tarixə qalıq -----	00,00 manat,
Audit olunan dövrdə mədaxil -----	5.460,00 manat,
Audit olunan dövrdə məxaric -----	5.460,00 manat,
01.01.2022-ci il tarixə qalıq -----	00,00 manat.

Kassada bütün mədaxil və məxaric olmalar ilkin sənədlərə əsasən eynilik təşkil edir və kassada heç bir çatışmamazlıq müəyyən olunmadı.

4.2.Hesablaşma hesabı üzrə əməliyyatların auditi:

Audit olunan dövrdə cəmiyyətin manatla və xarici valyuta ilə hesablaşma əməliyyatları aparılmışdır.

Cəmiyyətin manatla hesablaşma hesabının hərəkətini aşağıdakı kimi müəyyən etdik:

01.01.2021-ci il tarixə qalıq -----	997.485,90 manat,
Audit olunan dövrdə mədaxil -----	742.160,10 manat,
Audit olunan dövrdə məxaric -----	740.845,70 manat,
01.01.2022-ci il tarixə qalıq -----	26.771,00 manat.

4.3.Xarici valyutada aparılan əməliyyatların auditi:

Cəmiyyətin banklarda xarici valyutada hesabları olmuşdur.

Cəmiyyətin xarici valyutalarla hesablaşma hesablarının (ABŞ-dolları, Britaniya Funtı və EVRO ilə birlikdə) hərəkətini aşağıdakı kimi müəyyən etdik:

01.01.2021-ci il tarixə qalıq -----	48.299,60 manat,
Audit olunan dövrdə mədaxil -----	153.682,22 manat,
Audit olunan dövrdə məxaric -----	159.012,47 manat,
01.01.2022-ci il tarixə qalıq -----	42.969,87 manat.

4.4. Bankdakı xüsusi hesablar, digər pul vəsaitləri və pul sənədlərinin auditi:

Audit olunan dövr ərzində cəmiyyətin banklarda heç bir xüsusi hesabları, digər pul vəsaitləri və pul sənədləri olmamışdır.

5. Hesablaşma və kredit əməliyyatlarının auditi:

5.1.Malsatan və podratçı təşkilatlarla hesablaşmaların auditi:

Cəmiyyətin podratçı təşkilatlarla heç bir müqaviləsi olmamış və hesablaşma aparmamışdır.

5.2.Alıcı və sifarişçilərlə hesablaşmaların auditi.

Cəmiyyətin alıcı və sifarişçilərlə əməliyyatı olmuşdur və bu əməliyyatlar zamanı sənədləşmələr qanuna müvafiq aparılmışdır.

5.3.DSMF ilə hesablamaların auditi:

Aparılmış auditlə məlum oldu ki, cəmiyyətdə hesablanıb ödənilmiş əmək haqqı fondundan DSMF-na ayırmalar qanuna müvafiq ayrılmaqla DSMF-yə ödənilmişdir. 01.01.2022-ci il tarixə cəmiyyətin DSMF-na 1.654,82 manat borcu qalmışdır.

5.4.Təh-təl hesab şəxslərlə hesablaşmaların auditi:

Cəmiyyətdə təh-təl hesab şəxslərlə nəqdi yolla hesablaşmalar olmuşdur, bu təh-təl hesab şəxslər aldığı pulların istifadəsinə dair vaxtında mühasibatlığa hesabat vermişdir.

Təh-təl hesab şəxdə kənarlaşmalar olmamışdır.

5.5.Vergi üzrə hesablaşmaların auditi:

Cəmiyyət 25.01.2011-ci il tarixdə Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 1701170431 sayılı VÖEN-si almışdır.

Audit olunan dövrdə cəmiyyət mənfəət, əmlak, torpaq və ƏDV-nin ödəyicisi olmuşdur.

Demək olar ki, cəmiyyət üzrə bütün vergilər düzgün hesablanmaqla vaxtında YXO-na ödənilmişdir.

01.01.2022-ci il tarixə cəmiyyətin YXO-na vergi borcu qalmamışdır.

5.6. Təsisçilərlə hesablaşma əməliyyatlarının auditi:

Cəmiyyət iştirakçılarının nizamnamə kapitalındakı payları 01.01.2022-ci il tarixə aşağıdakı kimi müəyyən edilmişdir:

Mirzəyev Eyvaz Namiq oğlu ----- 80,00 manat, 80 pay, 80 % pul şəklində,
İbrahimova Hilalə Qəhrəman qızı ---- 20,00 manat, 20 pay, 20 % pul şəklində.

5.7. Debitor və kreditor borclar üzrə əməliyyatların auditi:

Cəmiyyətin audit olunan dövrün sonuna 40.909,30 manat debitor və 2.168.741,32 manat kreditor borcu qalmışdır.

Audit olunan dövrdə cəmiyyətin Debitor və kreditor borclarının uçotunda və hərəkətində kənarlaşmalar müəyyən olunmadı.

6. Əsas vəsaitlər, qeyri - maddi aktivlər, azqiyətli əşyaların və istehsal ehtiyatlarının auditi:

Cəmiyyətin 01.01.2022-ci il tarixə ilkin dəyərlə 1.555.141,60 manatlıq əsas vəsaitləri qalıq qalmışdır. Lakin cəmiyyəti qeyri-maddi aktivləri, azqiyətli əşyaları olmamışdır. Əsas vəsaitlərin uçotunda və amortizasiya hesablanmasında kənarlaşmalar müəyyən olunmadı.

7. Əmək qanunvericiliyinə əməl olunması və əmək haqqı üzrə hesablaşmaların auditi:

Audit apardığım cəmiyyətdə fəhlə və qulluqçularla əmək haqqı hesablaşmaları əmək müqavilələrinə əsasən hesablanıb ödənilmişdir. İşçilərin aylıq əmək haqqları normal səviyyədədir. İşçilərə əməyin taarif dərəcələri tətbiq edilməmişdir.

Audit olunan dövrdə işçilərin orta siyahı sayı 27 nəfər, onlara 389.529,40 manat əmək haqqı hesablanmış və tam ödənilməklə 01.01.2022-ci il tarixə ödənilməmiş əmək haqqı qalmamışdır.

Əmək haqqının hesablanmasında, ayırmaların ayrılmasında və ödənişlərin aparılmasında kənarlaşmalar müəyyən olunmadı.

8. Xərclərin və maya dəyərinin auditi:

İş və xidmətlərin dəyəri 2021-ci maliyyə-təsərrüfat ilində 732.290,00 manat, bu işlərə çəkilən xərclər isə 621.390,00 manat olmaqla cəmiyyət maliyyə ilini 110.900,00 manat mənfəətlə başa vurmuşdur.

Audit olunan dövrdə cəmiyyət məhsul istehsalı ilə məşğul olmadığı üçün maya dəyəri də hesablanmamışdır.

9. Kapital qoyuluşları və uzun müddətli investisiyaların auditi:

Dövlət və qeyri hökumət təşkilatları tərəfindən cəmiyyətin kapital qoyuluşları və uzun müddətli investisiya qoyuluşları olmamışdır.

10. Maliyyə vəziyyətinin təhlili, auditin nəticəsi üzrə verilən təkliflər:

Audit olunan dövrdə cəmiyyətin mənfəətlə işlədiyini nəzərə alsaq, demək olar ki, cəmiyyətin maliyyə vəziyyəti qənaətbəxş olmuşdur.

Cəmiyyətin mühasibat uçotunu Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olunmaqla və kompyuter vasitəsi ilə aparılmışdır.

Auditin nəticəsi üzrə verilən təkliflər:

1. İş və xidmətlərin həcmi artırmaqla daha çox mənfəət əldə etmək.
2. Kreditor borcların azaldılmasına nail olmaq.

Akt iki nüsxədən ibarət tərtib olundu. Onların bir nüsxəsi sifarişçi-təsərrüfat subyektiində, o biri nüsxəsi isə auditorda qaldı.

Aktın düz və doğruluğunu imza və möhürlə təstiq edirik:



Sərbəst auditor:

Ş.M.Bəşirov.

MMC-nin direktoru:

Ə.Q.Hüseynzadə.

Baş mühasibi:



A.M.Mahmudov.